

UOT: 39

Nurəngiz QARAYEVA

AMEA Milli Azərbaycan Tarixi Muzeyi

qarayeva.nurngiz@bk.ru

Toy adətlərimiz Azərbaycan kinosunda

Traditional Azerbaijan wedding in national films

Азербайджанские свадебные традиции в национальных кинофильмах

Xülasə: Qədim tarixə malik olan toy adətləri xalqımızın ailə məişətində xüsusi bir rol oynamışdır. Bütün dünya xalqlarında olduğu kimi, Azərbaycanda da uzun əsrlər boyu özünəməxsus şəkildə toy mərasimi keçirilmişdir.

Toy mərasimi tarixi keçmiş etnoqrafik baxımdan əhəmiyyətli olan canlı səhifələrini göz önündə əks etdirir, real həqiqətləri, ailə məişətində uzun əsrlərdən bəri kök salan müxtəlif adət və ənənələri işıqlandır.

Xalqımızın toyları zəngin adətlərlə müşahidə olunan bir sıra mərhələlərdən keçir. Bunlara qızbəyənmə, elçilik, nişan, paltarkəsti, xınayaxdı, kəbin kəsmə, toy şənliyi, gəlin apardı və s. daxildir.

Milli filmlərimizdə toy məsələlərinə ciddi yanaşılmış və burada xalqımıza məxsus olan adət-ənənələr işıqlandırılmışdır. Göstərilən məqalədə "Böyük dayaq", O olmasın bu olsun, "Arşın mal alan", "Fətəli xan", "Qızıl uçurum" və s.kimi milli filmlərdə toyla bağlı adət-ənənələrə diqqət yetirilmiş və geniş araşdırılmışdır.

Açar sözlər: film, qızbəyənmə, elçilik, xınayaxdı, toy, gəlinapardı.

Abstract: Weddings with an ancient history played a special role in the family life of our people. As in many countries of the world, a unique wedding ceremony has been held in Azerbaijan for many centuries too. The wedding ceremony is reflected in ethnographically significant pages of the historical past, emphasizing real truths, various traditions and traditions that have been rooted in family life for centuries. Weddings of our people go through a number of stages, accompanied by rich traditions. Bride-show, match-maker, to ask in marriage, engagement, henna, to made marriage, wedding, taking a bride and so on includes here. In our national films was approached seriously at weddings, and the customs of our people are highlighted here. This article is dedicated to weddings and has been studied

in detail in national films such as "Böyük dayaq (the great stronghold)", "O olmasın, bu olsun (Let it not be it)", "Fətəli xan (Fatali Khan)", "Qızıl uçurum (Golden gulf)" and so on.

Keywords: film, match-maker, to ask in marriage , henna, wedding.

Резюме: Свадебные обычаи, имеющие древнюю историю, играли особую роль в семейном быту нашего народа. Как и все народы мира азербайджанский народ в течении многих веков проводил своеобразную свадебную церемонию. Свадебная церемония наглядно отражает живые страницы исторического прошлого, имеющие важное значение с этнографической точки зрения, освещает настоящие истины, различные обычаи и традиции, укоренившиеся в семейном быту на протяжении веков.

Свадьба у нашего народа разделена на несколько этапов, сопровождаемых богатыми обычаями. Среди них смотрины, сватовство, обручение, демонстрация нарядов невесты, кебин (религиозный брак), свадебное торжество, отправление невесты в дом жениха. Национальная кинематография проявила серьезное отношение к свадебным обрядам и осветила народные обычаи и традиции в этой сфере. В данной статье проведен анализ свадебных обычаяев и традиций, нашедших отражение в таких национальных кинофильмах как «Великая опора», «Не та, так эта», «Аршин мал алан», «Фатали хан», «Золотая пропаст» и др.

Ключевые слова: фильм, смотрины, сватовство, обряд хнахты (окрашивание волос и ладоней в хне), свадьба, отправление невесты в дом жениха.

Mədəni irsimizin təhlükə vasitələrindən biri olan filmlər daha geniş auditoriyani əhatə edərək, adət-ənənələrin işqlanırmaması sahəsində çox mühüm əhəmiyyətə malikdir. Belə adət-ənənələrdən biri toy marasimləridir. Sevinc, sadlıq gətirən el adəti kimi uzun əsrlər boyu yaşayıb, müləsir dövrümüzdə də icra olunan toy, xalqın minilliklərdən gələn istək və arzularını özündə əks etdirən, zəngin adət və ənənələri qoruyub saxlayan bir el şənliyidir.

Azərbaycan milli filmlərində ailə-məşəti mövzusuna, ələxsus toy adətlərinə ciddi yanaşılmış, xalqımıza məxsus ənənələr özünməxsus şəkildə işqlanılmışdır. İstər Sovet, istərsə də müləsir dövründə çəkilmiş filmlərimiz də bu məqamları izləmək mümkündür.

Filmlərdə toy adət-ənənələri, xüsusiən, gəlinə məxsus geyim-bəzəklər, toy süfrəsi,toyla bağlı qarşılıqlı yardım formalarının və s. yer alması təqdirdə layiqdir.

Məlumdur ki, Azərbaycanda evlənmə prosesi qızbəyənmə, elçilik, nişan, xinayaxdı, toy şənliyi, duvaqqaldırma (duvaqqapma) və həftəhamamı mərhələlərindən ibarət olmuşdur. Toy-düyün adətən qızbəyənmədən başlayırdı [13,s.316].

Azərbaycan ənənəvi ailə-nikah münasibətlərində adaxlanması mərhələsindən once baş verən "göbəkkəsmə", "beşikkərtmə", "ad eləmə" adətləri də vardır. Bu adətlərin canlandırılması bir neçə filmde rast galırıck.

"Beşikkərtmə" adəti daha çox qohum və dost ailələr, əksər hallarda əmioğlu və əmizizi arasında icra edilir. Belə haldə oğlanın valideynləri elçi sıfıtlı ilə qız evinə gəlir, bəzən uşağın beişiyinə bir yaylıq bağlayır və deyir ki, qız oldu bizim galinimiz [5,s.49].

Azərbaycanda "göbəkkəsmə" adəti hal-hazırda sıradan çıxsada, XX əsrin sonlarına qədər geniş rast galinan bir adət idi. "Ad eləmə", "beşikkərtmə" adətləri eynirəmzi adaxlanması mənasını verir. "Göbəkkəsmə" keçmişdə ailə və ailə məişətində mühüm yer tutmuş, ailələr arasında mütləq icra olunan adətlərdən hesab olunurdu. Bu adət bir-birinə göbəkləri kəsilen uşaqlara bir növ nişanlılıq hüquq verirdi. Belə ki, "göbəkkəsmə" adəti ilə ailələr arasında qohumluq münasibəti yaranırı.

Göbəkkəsmə, beşikkərtmə, ad eləmə və deyiklilik adətləndə fərqlənir. Bu ənənəyə görə cənə vaxtlarda anadan olan uşaqların düşən göbəyi bir torbadə saxlanılır. Hətta bu adət danışq dilində "əmioğlu və əmizizinin kabibi ni göydə kəsilib" şəkilində işlədirilir.

"Dədə Qorqud", "Yol əhvalatı" və "Əhməd haradadır" filmlərində göstərilən adətlə bağlı bəzi kadrılara rast gəlmək mümkündür. "Kitabi-Dədə Qorqud" dəstəni əsasında kadrlaşdırılan tarixi "Dədə Qorqud" bədii filmində Bayburyanı oğlu Bamsı Beyrəcən qızı Banicicəklə beşikkərtmə nişanlı olurlar. Bamsı Beyrək bu səbəbdən beşikkərtməsi (göbəkkəsməsi) Banicicəyi axtarır tapır.

Keçmişdə bu adətlər əksər hallarda müsbət qarşılausada, mənfi nəticələr də verirdi. Tibb elminin sübut etdiyinə görə belə ailələrdə xəsta uşaqların dünyaya gəlməsi dəha çox müşahidə olunur. Bəzi hallarda isə evlənmə yaşına çatan gənclərdə bir-birinə qarşı məhəbbət yaranır, könülsüz qurulan ailələrin isə özülü möhkəm olmurdu.

Komik çalarlar əsasında çəkilən "Yol əhvalatı" filmində "ad eləmə" adətinin mənfi nəticəsi tamaşaçıların diqqətinə çatdırılmışdır. Bu adət bir-birini sevən Zümrüd və Mustafanın evlənməsinə mane olur. Zümrüd sevdiyi oğlanla (Mustafayla) evlənmək istəyir. Lakin valideynləri Zümrüdü öz deyiklisi ilə evləndirməyə çalışırlar. Film Sovet dövründə çəkilsə də, bu adətin Azərbaycan ailəsi üçün hələ də nə qədər böyük əhəmiyyət daşımasını göstərir.

Eyni məsələ 1963-cü ildə ekranlaşdırılan "Əhməd haradadır" filminde da nəzərə çarpır. Əhməd və Leyla uşaqlıdan göbəkkəsmə adaxlı olurlar. Zamanı göləndə isə hər iki tərəfin valideynləri gəncləri evləndirmək qorana golırlar. Lakin övladlarının ciddi narazılığı ilə rastlaşırlar. Sovet rejiminin ideoloji nəzarəti altında çəkilən milli filmlərdə bəzi ənənələri, o cümlədən "Yol əhvalatı" və "Əhməd haradadır" filmlərində nümayiş olunan "beşik-kortma" və ya "göbəkkəsmə" ənənələrinibirmənəli şəkildə köhnəliyin qalığı kimi göstərməyə çalışmışlar.

Adət-ənənələr sırasında "qızbəyənmə" və "ağızaranma mərhələləri" də mühüm yer tutur. Qızı adətən toyda-düyündə evlənmək yaşına çatan oğlan özü, şəhər mühürtində qadınlar qapalı həyat tərzi keçirdikləri üçün oğlanın bacısı və ya anası bəyənərdi. Keçmişdə qızları çox vaxt hamamda bəyənərlər. Bu zaman qızı bəyənən oğlanın anası olardı. Gələcək qayınana qızın xarici göründüşü, oturuşuna-duruşuna, rəftərinə, bir sözə təribyisənə hərəkəflə fikir verərdi. Bundan sonra evi, ailəsi və nəsil-nəcabəti araşdırırlar, uyğun görülərsə, elçi getmək üçün xəbər göndərəndlər. Lakin bu prosesdən əvvəl münasib bir adam göndərib qızın anasının ağızı aranardı. Razılıq alinanдан sonra elçiləri qız evinə göndərəndlər. "İsmət" bədii filminde bu məqamlar çox gözəl işlənilmişdir.

XIX əsrin sonu və XX əsrin əvvəllərini əhatə edən təkrarsız, illər ötdükən köhnəlməyən "O olmasın bu olsun" və "Arşın mal alan" filmlərində qızbəyənmə, elçilik, nişan və toy mərhələləri orijinal və zəngin çalarla təqdim olunur.

Məlumdur ki, "qızbəyənmə" və "xəbər göndərmə" mərhələlərindən sonra "elçilik" mərhələsi başlayır. Adətən gərə elçiliyi ailədə və ya nəsildə böyükəklər, ağsaqqallar etməli idilər. Elçiliyə adətən başda oğlanın atası olmaqla ailəyə yaxın bir neçə hörmətli kişilər gedir. Qız evi də öz növbəsində hazırlığı başlayır, çay sülfəsi üçün tədarük görülür. Elçiliyə gələnlər adətən: "Qız ağacı qoz ağacı, hər gələn bir daş atar", "Qız yüksək duz yükü" – deyib, səhbətə basırlar. Müsbət cavab alandan sonra isə elçilər: "Allah mübarək eləsin", "Xoşbəxt olsunlar" – deyib, şirinçay içirlər. Razılıq alinan dan sonra qısa müddət ərzində qız evinə bəlgə və ya kiçik nişan götürirlər. Elçilər qız evindən birinci dəfə müsbət cavab almadiqda, ikinci və ya üçüncü dəfə elçiliyə golırlar. Toyun "elçilik" mərhələsi bir neçə bədii filmlərdə müxtəlif formalarda geniş şəkildə işlənilmişdir. Belə ki, 1985-ci ildə ekranlaşdırılan "Bəyin oğurlanması" filminde elçilik səhnəsinə geniş yer verilmişdir. Filmdə bu proses kənd ağsaqqalı və hörmətli şəxslər tərəfindən təqdim edilir: "Bağ sizdən, bagban bizdən", "Otaq sizdən, çıraq bizdən", "Əl bizdən, atək sizdən"; "Qız sizdən, o da bizdən" iki gül balanın xoşbəxt ailə qurmasına razılıq verəsiniz" deyərək, sözə başlayırlar. "Ulduz" filminde bu

adət evin bir otağında kənd ağsaqqalları olsa da, digər otağında bəyin öz dosları ilə birgə icra olunduğu nümayiş etdirilir. "Kişi sözü" filmində isə bu mərhələ oğlanın atası, bibisi, sonda isə özü tərəfindən yerinə yetirilir. Lakin yuxarıda qeyd edildiyi kimi, qız evinə elçilik ilk əvvəl qadınlar tərəfindən edilirdi. Belə ki, oğlanın yaxın adamları - anası, bacısı, xalası və ya bibisi qız evinə gedir, səhbət zamanı onların fikri öyrənilirdi. Əgər razılıq əldə olunradısa, sonrakı mərhələdə kişilər gedərdilərlər. Bu Azərbaycan xalqının mentalitetində ailə başçısı olaraq kişiyyə yüksək dəyər verildiyindən irəli galır. Çünkiagar qız evi ilə razılıq əldə olunmasađı, kişilərin sözü yera düşmüş olardı. Bu da xalqımızın adət-ənənəsinə ziddidir. Lakin göstərilən filmlərdə görünür, sovet tasiri altında bu məqamlar nəzərə alınmamışdır.

Qeyd olunmalıdır ki, kiçik nişan sayılan bəlgədən sonra qız evinə böyük nişan götürirlər. Nişandan sonra isə ənənəyə uyğun olaraq tamtəraqlı toy mərasimi baş tutur. Əvvəlcə qız toyu, ardınca oğlan toyu çalınır. Qız toyu qız evində çalğı, rəqs, yeyib-icmək və şənlənmə ilə müşahidə olunur. XX əsrin əvvəllərinə qədər qız toyunda yalnız qadınlar iştirak edirdilər. İnqilabdan sonra bu ənənədə dayisiklik müşahidə edilmişdir. Kişişlər də mərasimə qatılır, şənlikdə iştirak edirdilər. Toy adətən sahər saat 11-də başlayardı. Ənənəyə uyğun olaraq kömək üçün qonşular, qohumlar gələrdilər. Müsiki dəstəsi, sazanədələr toyda fəal iştirak edirdilər. Qız evinə gələnlər yeyib-icmək, rəqs edər, toyə nəmər yazdırılardı. Qız toyunda oğlan evinin adamları da iştirak edirdilər. Saat 5-də qız toyu yekunlaşar, hərə öz evinə dağıldır. "O olmasın bu olsun", "Bismillah" filmlərində qız toyuna aid maraqlı və zəngin ənənələri görmək olar.

Istar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranaladılmış "O olmasın, bu olsun" filminde məşhur xanəndə Tükəzban İsmayılova və rəqqasə Əminə Dilbazinin iştirakı ilə keçirilən və 1925-ci ildə ləntə alınan "Bismillah", istərsə də, 1934-cü ildə səssiz çəkilən "İsmət" bədii filmlərində qadın məclislərinə aid maraqlı fragmentləri izləmək mümkündür. Qadınların yığışığı məclisdə musiqi əsas rol oynayır. Kadrlarda qarmon, qaval, qoşanagara musiqi alətlərini izləyirik. Qadınlar şənlənib, sıdırğı rəqs edirlər. Gəlin milli geyimdə və duvadqa məclisin mərkəzində oturmuşdur. Buradan haşiyə cixaraq qeyd etmək istərdik ki, inqilabdan əvvəl gəlinlər adətən qırımızı rəngli paltarlar geyinirdilər. Gəlinin geyimi xalqımızın zəngin geyim mədəniyyətinin bariz nümunəsi sayılır. Keçmişdə gəlinlər al qırımızı rəngli müxtəlif parçalardan (ipək, məxmər, qanovuz) tikilmiş gəlinlik geyinirdilər. Qırımızı rəng həm qədim türk eposlarında, həm də müasir dövrümüzdə şadlıq, toy-bayram rəmzi hesab olunur. Hamçinin, qırımızı rəngin hakimiyət, xoşbəxtlik və günəşin simvolizmi olduğunu qeyd edirlər [11,s.157]. Gəlin paltarlarının qırımızı rəngi olmasına həmin dövrləri əks etdirən filmlə-

rimzida də aydın görmək mümkündür. Məsələn, "O olmasın, bu olsun", "Bismillah" filmlərində gəlinlər dövrə uyğun qırmızı rəngli paltarlar geyinmişlər (baxmayaq ki, bu filmlər də inqilabdan sonra çəkilmişdir). İnqilabdan sonra isə Avropa adətlərinin təsiri geyimlərdən, xüsusiilə, gəlin paltarlarından yan keçməmişdir. Belə ki, qırmızı rəngli gəlin paltarları Avropa tipli ağ rəngli gəlin paltarları ilə əvəz edilmişdir. Tarixdən məlum olduğu kimi, ilk dəfə Kraliça Viktoriya öz toyunda bəyəz gəlinlik geyinir. Bəyəz geyinmək gənc qızların təmizliyindən, paklılığından, ağ kağız kimi ləkəsiz olduğundan xəbər verir [11.s.158].

İnqilabdan sonrası dövrü öks etdiren filmleredeki toy mərasimlərində gəlinlərin artıq ağ rəngli paltalarında olduğunun şahidi olur. ("Arşın mal alan", "Mücrü", "Babamın babasının babası" və s.). Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda həmin dövrdə aid ağ gəlinlik paltaları mübahisə olunur¹. Toyda çal-çağır, rəqs xüsusi yer tutardı. Toya çağırılanlara xüsusi hazırlanmış şirniyyat verilərdi. Hava qaralanadək dümək, qaval və qarmon səsləri bütünlüyə yayılırdı [6,s.339]. Oynayanların başına şabas yağırdı. Rəqs bittikdə, oynayanlar əllərindəki pulları çal-çıqlırin qabağına, adətən açıq qoyulmuş bir musiqi alətinin (dəsfin, qarmonun) qabına atırlar [2,s.245]. Bir neçə filmlərdə toyda rəqs edən insanların başına "şabas" səpilməsi və ya əlində tutmağı kadrları səhnəsi göstərilmişdir. Məsalən, "İsmət" filimdə toyun sonuna yaxın əlində "şabas" (pul) olan yaşlı bir kişiinin rəqs etdiyini, "O olmasın, bu olsun" filimdə bayın (Məşədi İbadın) əlinə şabas verilməsini, "Yuxu" filimdə ise rəqs edənlərin başlarına pul səpilməsi səhnələrini izləyirik.

Qız toyundan sonra, oğlan toyunun başlanmasına bir az qalmış zəngin, gözəl adət-ənənələrimizdən biri olan "xinayaxdı" mərasimi keçirilir. Belə ki, golinin ar evinə köçməsinə bir neçə gün qalmış qız-gölənlər qız evinə toplaslar, xinayaxdı mərasimini icra edərdilər. Digər mərasimlərdə olduğu kimi, xinayaxdı mərasimində də oğlan evinin adamları iştirak edərdilər. Onlar gölinə müxtəlif hədiyyələr, həmçinin ziynet əşyaları hədiyyə verərdilər. Xınayaxdı mərasimində oğlan adamlarından biri golinin əllərinə, ayaqlarına xına qoyardı. Daha sonra məclisdə iştirak edən qızlar xına qoyub, çalıb-oxuyar və şənlenərdilər. Lakin son zamanlar xına mərasimləri xeyli müasirləşmiş formada icra edilir. Hətta golinin əlinə qoyulan xına müxtəlif rəmzlə təsvirlərlə bəzədirilir. Belə ki, əvvəller xına yalnız əlin içində dairəvi formada qoyulurdu. Bu da günsən rəmzi sayılır. Bildiyimiz kimi, Sovet hakimiyəti illərində bu mərasimin keçirilməsi o qədər də ənənəli sayılmırda və bu filmlərdə də əzənli göstərirdi. Demək olar ki, sovet dövründə çəkilən hec bir filmdə "xi-

¹ EF 9532 sayılı gelenlik Bakanının Balaxanı kəndində yaşayan bir ailəyə məxsusdur.

nayaxdı mərasimi işıqlandırılmamışdır. Lakin müstəqillik illərində milli mənvi dəyərlərə olan qaygısının sayında bu mərasimin keçirilməsi yenidən aktuallıq qazanmışdır. Bu mövzu filmlərə də öz təsirini göstərmişdir. Belə ki, 2011-ci ildə ekranlaşdırılan "Buta" milli filmində xinayaxdı mərasimi ilə bağlı əsas motivlərə toxunulmuşdur.

Xinayaxdı mərasimindən sonra adətən oğlan toyu başlayır. Müasir dövrdən fərqli olaraq, toylar adətən mağarlarda və evlərdə keçirilirdi. Həm oğlan, həm qız evində toy şənliyi üçün çoxlu adamın yerləşə biləcəyi, çalıboynamaq və güləşmək üçün şəraiti olan mağar təkirdilər. Ona "toyxana" və ya "mağar" deyilirdi. Mağarın yuxarı başında işa toyu idarə edən müsiqiçilər, toyçular üçün nisbətən hündür olan xüsusi yer, habelə ayrıca masa, bəylilik taxtı düzəldirdilər [7, s.23-24]. Hal-hazırda toyların əsasən şadlıq saraylarında keçirilməsinə baxmayaq, mağar toylarında rast gəlmək mümkündür. Sovet dövründə çəkilən filmlərdə mağar toylarına hansı səbəbdənse "rast gəlməşkən" də, son zamanlar bipli məclislər rejissorlar tərəfindən diqqətə alınmışdır. Belə ki, Küçələrə su səpmişəm", "Yuxu" filmlərində məhz mağar toyları işıqlandırılmışdır.

"Bəy hamamı" keçmişdə toydan əvvəl bəyin təmərəqəla, xüsusi mərasimlə hamama getməsi adətidir. Keçmişdə bəyin öz dostları ilə bərabər toydan qabaq hamama getməsi bir ənənə halını almışdır. Bəy hamamında yuxunmaq, təmizlənməkdən başqa çalğı və rəqs də əsas yer tuturdu. Bu adət XX əsrin əvvəllərinə qədər mövcud olmuşdur. Bəylə bərabər onun sağdışı və soldışı, qohumlar, dostlar, yoldaşlar da bəy hamamına gedirlər. Onların xərcləri bəyin üzərinə düşürdü. Bəyi hamamından sağdışı və soldışı çalğı ilə çıxararaq daha sonra bəylilik libasını geyindirib toy mərasimini götərirdilər. "O, olmasın, bu olsun" filmində Məşədi İbadın bəy hamamı kadrları verilmişdir. Xalqın inancına görə bəy öz toyunda oynayarsa, ucuzluq olar. Bu inanc filmdə məharətlə işçiləndirilmişdir: "Bəy gərk öz toyunda oynasın ki, ucuzluq olsun". Bir bəy olaraq "Məşədi İbad" "Mirzəy" rəqsini çox gözəl ifa edir. Qeyd edək ki, "İsmat" filmində də bəyin hamama getmək səhnəsi və toyundan rəqs etməsi nümayiş etdirilmişdir. Bu adətlərin filmlərdə yer alması onlara necə mü hünmə əhəmiyyət kəsb etdiyini göstərir.

Toy mərasiminin sonuncu və maraqlı mərhələsi oğlan toyu hesab edilir. Xalqımız, əsasən, yaz və payız aylarında toy etməyə üstünlük verir [3,s.83].

Keçmişde olduğu gibi, toy həftənin istenilən və arzu olunan günün təşkil olunardı. Xüsusən şənbə və bazar günlərinə üstünlük veriliirdi. Keçmişdən fərqli olaraq, toyun davametmə müddəti çox ixtisara salınmışdır. Əvvəller toy 3-7 gün keçirilirdi [6, s.74]. Ən əvvəl hər iki ailənin razılığı ilə toyun günü təyin edilirdi. Toyda iki gün qalmış oğlan evində "məsləhət" adı ilə yığıncıq

çağırlır və burada toyu idarə edəcək adam (toy başı, toy babası, xan və s.) təyin olunurdu. Toyın bütün kənd camaati, eyni zamanda kənar şəhərlərdən və qonşu kəndlərdən qohum-əqrəbə dəvət olunurdu [8, s. 75].

XX əsrin əvvəllərinə aid toy mərasiminin bəzi kadrları 1925-ci ildə çəkilən səssiz "Bissmillah" filmində görmək mümkündür. Filmdən də görürük ki, ənənəvi olaraq kişi və qadın möslisləri ayrı - ayrılıqda təşkil olunmuşdur. Bəy, sağdış və soldışı ilə birgə evindən çıxıb gəlini gətirməyə gedir.

"Mücrü" filminin başlangıcında da toy mərasimindən bəhs olunur. Filmdə gəlini ata evindən oğlan evinə "Vağzalı" sədaları altında yola saldıqlarını göstərir. Səda ağ libasda olan gəlinin üzünə nazik ağ örtük salınmışdır. Onu ər evinə yola salanda sağında və solunda əllərində şam tutmuş qızlar, qarışdan isə güzgü tutmuş qadın gedir. Faytona minnməmişdən əvvəl anası: "Gəlin mücrüsüz olmaz" - deyərək, ona yaraşlıq bir mücrü verir. Keçmişdə qızı oğlan evinə göndərən zaman ona mücrü veriliirdi və onun içərisində gəlinin məxsus zinyat əşyaları saxlanılırdı. Qız mücrünün cehiz kimi oğlanın evinə aparardı [4, s.147].

Yeri gəlmışkən qeyd edək ki, MATM-in Etnoqrafiya fondunda qorunan mücrülər gəlin mücrülərinin yüksək dekorativ çalarda hazırlanlığını göstərir. Bundan sonra gəlin sağdış və soldışı ilə faytona mindirilib yola salınır. Anası gəlinin ardınca xeyir - dua verilmiş kimi əl edir. Gəlin getdiyi evin həyatində böyük şamallar yanır.

Bəy-gəlinə xeyr-dua verilməsi səhnəsi "Böyük dayaq" filmində də özəksini tapmışdır. Filmdə qaynana yeni evlənənlərə öz xeyir duasını verir: "Ər-arvad ömr yoldaşdır. Başacan olsun. Bu otaqda, bu evda saçıñız-saq-qalınız qoşa ağarsın". Kənd qadınlarından Telli isə "Müberəkdir, oğulluusaqlı olsunlar inşallah" - deyib, yeni evlənənlərə xoşbəxtlik arzulayıb. Belə ki, Rüstəm kişisinin həyatində baş tutan toy səhnəsi Sovet dövrünün ab-havasına uyğun olaraq çökilsə də, xalqımızın məxsus ənənələr, ənənəvi mədəniyyət elementləri yenə də özünü barış şəkildə göstərmüşdür.

Bu toy adatlarımızi adı çəkilən filmdə də açıq - aydın görmək mümkündür. Azərbaycan toyuna məxsus zəngin süfrə - plov, kabab və s., xalq çalğı alətləri - tütək, saz, tar, kamən, qaval, milli rəqslerimiz geniş və rəngarəng bir şəkildə göstərilmişdir. Filmdə rejissor tərəfindən toyun əsas atributlarından sayılan toy xonçası da unudulmamışdır. "Xonça" ifadəsi qan qohumluğunu bildirən məfhum sayılır [9, s.159]. Toyu xonçasız təsəvvür etmək mümkün deyildir. Xonçaya adətən qızın aid olan palatarlar, müxtəlif növdə olan şirniyyatlar, hətta, zinyat əşyalarını qoyurdular. Qız evi xonçaları heç zaman boş qaytarmazdi. Xonçalar sosial təbəqədən asılı olaraq müxtəlif örtüklərlə örtülürdü. Əlbəttə, məlasir dövrümüzdə gəlinə xonçalar aparladsa, bu xonçaların xarici görkəmi xeyli dəyişilmişdir. İndi bu ənənə müxtə-

lif səbətlərlə əvəz edilir. Məhz bu cəhətdən, filmlərdə toy xonçasının nümayış olunması təqdirdə layiq haldır. Filmdən görünür ki, toy xonçası zövqlə və müxtəlif çərəz, meyva ilə bəzədilmişdir. Gəlinə xonça aparılması səhnəsi "Mücrü", "O olmasın, bu olsun" və s. filmlərdə də yer almışdır².

Toylarda olan qarşılıqlı yardım formaları müxtəlif şəkildə qoyulurdu. Bu formalar həm maddi, həm də fiziki cəhətdən özünü göstərizdi. Filmlərdə biz təkərə qarşılıqlı yardımın fiziki tərəfdən necə hayatı keçirildiyinin şahidi olurq. Məsələn, "Bəyin uğurlanması", "Böyük dayaq", "Arşın mal alan" və s. filmlərdə toy zamanı qohum-qonşuların toy sahibinə göstərdiyi yardım geniş işıqlandırılmışdır. Filmdən görünür ki, kənd camaati toyda fəal iştirak edir. Diqqət yetirdikdə görərik ki, toyla gələn qonaqlar, həm də hədiyyə götərlərlər. Bu, xalqımızın saxavəti, əliaqçılıq olmasından, yeni evlənənlərə kömək etmək məqsədindən irəli gelir. Bütün bunlar milli filmlərdə əks olunan toy mərasimlərində qarşılıqlı yardım formalarının nümunəsi kimi təzahür edir.

Qeyd olunmalıdır ki, keçmişdə Azərbaycan toylarında toyun başlanmasının qara zurna xəbər verərdi. Qara zurnanın səsi bütün kəndə yayılır və bundan də kənd camaati, el-oba toyun başlanması xəbərini alardı. Məsələn, "Atları yəhərləyin" filimdə Nobinin toyu qara zurnanın sadasi ilə başlanır.

Tarixi aspektde çəkilmiş "Fətəli xan" filmi XVIII əsrə bir-birinə düşmən olan Azərbaycan xanlıqlarından, xüsusilə Quba xanı Fətəli xanın mübarizəsindən bəhs edir. Quba xanlığı Azərbaycan xanlıqları içərisində çox mühüm yer tutmuş və bütövlükdə dövlətciliyimizi yaşadaraq davam etdirilməsində özünəməxsus yeri olmuş, tariximizdə dörən iz buraxmışdır [10, s.234]. Fətəli xan bir-birinə düşmən olan xanlıqları vahid mərkəzləşmiş dövlətə birləşdirməyə çalışır.

Filmdə toy mərasimine geniş yer verilməsə də, qısa epizodlar əks olunmuşdur. Mərasimə Azərbaycanın bütün xanları dəvət olunur. Bu, həm də barışqı və Azərbaycanın birləşdirilməsi üçün atılmış bir addımdır. Toydan əvvəl Fətəli xanın köməkçisi Mirzə içəri daxil olaraq deyir: "Xan sağ olsun! Şəhərin dəvətinə toyu təşrif buyurmuşlar. Üsmü əmir Həmzə, Şəkidan Hüseyin xan və Bakı xanı Məlikməmməd xan. Bu da onların toy hədiyyələri". Qiymətli hədiyyələrlə dolu sandıqla içəri daxil olur. Belə ki, xan ailəsinə məxsus zəngin süfrə, musiqi, rəqs filmdə özəksini tapmışdır. Qeyd olunmalıdır ki, təntənəli toy mərasimi və detalları filmdə yalnız saray mühitində göstərilmişdir.

XIX ərin sonu-XX əsrin əvvəllərində Bakıda neft sənayesi və fəhlərin ağır həyat şəraitindən bəhs olunan "Qızıl uçurum" filimdə fəhləlik edən

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda toy xonçasının üzərindəki örtüklərdən bir neçəsi müafizə olunur.

və yoxsul hayat tərzi sürən Cəlilin və Şəfiqənin toy mərasimi canlandırılmışdır. Lakin bu toy mərasimi epizodik verilmişdir. Həyətə baş tutan kişi məclisində musiqi və kişilərin milli rəqsini görürür. Bəy (Cəlil) sağduşı və soldışı ilə məclisə daxil olur. Qeyd olunmalıdır ki, burada toy məclisi açıq havada təşkil olunmuşdur. Digər açıq yerde isə qadınlar ocaqda, iñ qazanlıarda plov dəmləyirlər. XIX əsrin sonu - XX əsrlərdə Azərbaycanda təkmilləti nikahlar mövcud idi. Qarışıq nikahlara isə çox nadir hallarda rast gəlinirdi. Lakin respublikanın müxtəlif şəhərlərində rus qadınları ilə nikahlara rast gəlindiyi halda, yerli Azərbaycan qızlarının başqa millətlərin nümayəndələri ilə nikah mövcud deyildi [15, s.86]. Artıq sovet dövründə ənənələrdə ciddi dəyişikliklər baş verir. "Xalqların qardaşlaşdırılması" strateji bir yönü də müxtəlif millətlər arasında nikahların baş tutması və onun təbliğindən ibarət idi. Bu siyaset sovet ideologiyasına xidmət edən filmlərdə də öz əksini tapmışdır. "Bəxtiyar", "Bir cənub şəhərində", "Qızıl ucurum" və s. filmlərdə rus qızlarla ailə quran azərbaycanlılara rəğbətə yanaşlığı görünür. Halbuki, son vaxtlara kimi xalq arasında kənar nikahlar elə də xoş qarşılınmırı.

Qədim Azərbaycan toyları maraqlı oyun və əyləncələrlə zəngin idi. Bu toylardı, əsasən, kişilər arasında "xan-xan" və ya "xan-vəzir", "kılım arası", "xaral oyunu", "kaftar-kosa", "kosa-gəlin", "küdülu stümük", qadınlar arasında isə "toy məlek", "təklik-kəkklik", "incə-incə" kimi əyləncə xarakterli tamaşalar oynanılları. Azərbaycan toylarında cıdır yarışları da təşkil olunur və qalib galanlara adətən xonça və ya tələt verərdilər [12, s.83]. Bəzi hallarda ox atma yarışları keçirilirdi. Bu əyləncə "Dədə Qorqud" filmində göstərilmişdir. Fikrimizcə, keçmiş toy ənənələrimizin eks olunduğu bu filmlərdə mənəvi mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan müxtəlif oyun və əyləncələr öz əksini tapmalı idi.

Həqiqətən, məlli filmlərimiz adətlərimizi tanıtmaq və təbliğ etmək baxımından əsas rola malikdir. Fikrimizcə, bu və ya digər gözəl, xeyirxah dəyərlərimizi ölkə daxilində, həm də respublikamızdan konarda tanıtmaq baxımından filmlər böyük əhəmiyyət kəsb edir. Filmlərlə mənəvi mədəniyyətimizin əsas tərkib hissəsi olan toy ənənələrimizi tanıtmaq, bu toy adətləri ilə bağlı müxtəlif mərasimləri və detalları eks etdirmək mümükündür.

Lakin toylarda elə adətlərimiz vardır ki, filmlərdə, demək olar ki, onlara ya az toxunulmuş, ya da heç işıqlandırılmamışdır. Bu adətlərdən biri "Sax bəzəmə" adətidir ki, indi də pəspublikamızın bir neçə kəndində bu adət icra olunmaqdadır. Belə ki, bu adət görə galin və bəyin şərəfinə çubuğun üzərinə müxtəlif şirniyyatlar və meyvalar düzülür. Şaxı gəzdirən adam məgara daxil olarkən uşaqlar çox sevinirlər və onlar şaxın üzərində olan şirniyyat və meyveləri qoparırlar. Xalqımızın maraqlı və əyləncəli olan bu adəti təessüf ki, yalnız bir filmdə "Bəyin oğurlanması"nda yer almışdır.

Milli toylarımızda maraqlı və ənənəli adətlərdən biri gəlini ə evinə köçməsi zamanı özü ilə çəraq aparmasıdır. Belə ki, gəlin ər evinə köçən də onu ya atası ya da ağər atası yoxdursa, qardaşı çəraigin başına fırladır və sonra sağdış, soldış onunla birlikdə yanın şəmi, çəraigə bəy evinə aparırıllar. Bu adət atəşpərvəstliklə bağlı inama daha çox yaxındır. Bu gəlinin ər evinə özü ilə bərəkət, işq aparması anlaşılmışdır. Təssüflər olsun, heç bir filmdə nə gəlinin çəraigin başının dolanması, nə də ki, özü ilə ər evinə aparılması sahnəsi yoxdur. Filmlərdə belə sahnələrin çəkilməsi, fikrimizcə, vacibdir.

Milli filmlərdə az yer alan sahnələrdən biri gəlinin atın üzərində bəy evinə köçməsidir. Öz dövrünün toy mərasiminin təsvir edən O.Bayat gəlinin at üzündə üzü duvaqlı gəldiyini qeyd edir [16, s.37]. Toylarda atla bağlı müxtəlif oyunların keçiriləməsi yanaşı, ondan həmcinin, nəqliyyat vasitəsi kimi də istifadə edirdilər. Gəlinin at tərkində bəy evinə köçməsi demək olar ki, adət sayılırdı. Doğrudur, "Arşın mala alan", "O olmasın, bu olsun", "Bəyin oğurlanması" və s. kimi gəlinin faytonla ər evinə köçməsi geniş işq-ləndirilsədə, nədənsə, yalnız "Babamın babasının babası" istisana olmaqla, digərlərində bu adət təssüflər olsun ki, ekranaşıdırılmamışdır. Fikrimizcə, belə bir adətin filmlərdə daha çox yer alması vacibdir.

Filmlərdə yer almayan ən vacib elementlərdən biri gəlinin aparılması zamanı onun "belbağlama" mərasiminin ekranaşıdırılmamasıdır. Əvvəller oğlan evi imkanından asılı olaraq qızın xonçasına qızıl və ya gümüşdən hazırlanmış kəmər qoyurdu. Daha sonralar kəmər qırmızı rəngli ipik parça, ləntə əvəz edilmişdir. Belə ki, gəlinin belinə bağlanmış kəmər bakirəlik rəmzi hesab olunurdu [11, s.155]. Gəlinapardı zamanı bəyin qardaşının kəməri gəlinin belinə bağlama xüsusi ayınla icra edilir və bu ayın mütəsir dövrümüzə qədər davam edirilir. Belə ki, bəyin qardaşı bu sözləri deyərək gəlinin belini bağlayır:

Anam, bacım qız galin,

Əl-ayağı düz gəlin.

Yeddi oğul istərem.

Bircə dənə qız galin.

Etnoqraf G.Abdulova gəlinin "belbağlama" adətini sədəqət, etibar simvolu kimi xarakterizə etmişdir. Onun fikrinə görə, kəmər igidin ehtiyatı, özünə güvənci olmaqla, həm də gələcək həyat yoldaşının ona sadəqətlə andının sinonimidir [1,s.186]. Müasir dövrda gəlinin belbağları estetik cəhətdən xeyli dəyişmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda müxtəlif gəlin belbağları qorunub saxlanılır. Burada müfləsizə olunan gəlin belinə bağlamaq üçün qırmızı rəngli olub, zərxara parça hissələrin-dən tikilmişdir. Üzəri mili ornamentli olan buta naxışıdır [14, s.224]. Fikrimizcə, belə adətlərin filmlərdə yer alması çox vacib şərtdir.


Nəticə. Azərbaycan xalqına məxsus toy adətləri və ənənələri yüksək mənəvi dəyərlərə malik, keçmişdən bu günümüzdək qorunub-saxlanılan müqəddəs dəyərlərimizdən hesab olunur. Elçilik, nişan, nikah kimi maraqlı mərhələlərdən ibarət toy ənənələri milli filmlərdə özünəməxsus şəkildə tamaşaçılara çatdırılmışdır. Lakin buna baxmayaq, Sovet hakimiyətinin abhavasının əsidiyi bir dövrdə ekranlaşdırılan toy adətləri müasir dövrdə daha dolğun və gözəl bir məkməndə işçiləndirilə bilər və ənənələrimizin qorunub saxlanması baxımından əhəmiyyətli ola bilər. Filmlərdə toyun bütün mərhələləri etnoqrafiq səpkidə və düzgün olaraq şərh olunmasına ehtiyac duyulur.

Ədəbiyyat

1. Abdulova G. Ənənəvi qadın geyim bəzəkləri. Milli Azərbaycan Tarixi Muzeyi. 2010, s.286
2. Aslanov E. Azərbaycan toyu. Bakı, Tutu.2003, s.242
3. Bünyadova Ş. Orta əsr Azərbaycan ailisi. B: Elm, 2012. s.385
4. Əliyeva K. Gəlin bəzəkləri. Azərbaycan Arxeologiyası və Etnoqrafiyası. Bakı, 2017.cild II, s.172
5. Qədirzadə H.Q.Kitabi-Dədə Qorqud və Naxçıvan: qarşılaşıdırılmalı etnoqrafiq motivlər. Naxçıvan, 2016, s.127
6. Qılman İ. Bakı və Bakılırlar. B: Nurlar, 2006, s.464
7. Quliyeva N. XIX-XX əsirlərdə Bakı şəhər əhalisinin ailə və ailə möişəti. B: Elm, 2011, s.240
8. Quliyev H. Azərbaycanda ailə möişətinin bəzi məsələləri (keçmiş və müasir dövr). B: Elm, 1986, s.96
9. Nəbiyeva A. Milli gəlinlik libası. Azərbaycan Xalçaları. Bakı, 2019, cild 9.s.199
10. Məmmədova İ. Azərbaycanda qarşıq yardım formaları (tarixi-etnoqrafiq tədqiqat).Bakı, Elm, 2011, s.215
11. Mustafazadə T. Quba xanlığı . Bakı, Elm, 2005, s.477
12. Paşayeva M. Azərbaycanlıların ailə mərasimlərində etnik ənənələr (XIX-XX əsrin əvvəlləri. Şəki-Zaqatala bölgəsinin materialları üzrə). B: Azərnəş, 2008,s.308
13. Rəcəbli Q. Toy. Azərbaycan etnoqrafiyası. 3 cildə, II cild. B.: Şərq Qərb, 2007, s.449
14. Seyidzadə M. Toy adət ənənələri. Milli Azərbaycan Tarixi Muzeyi. 2010, s.286
15. Агамалиева С.М., Измайлова А.А. О семейных отношениях и характере брачных кругов у азербайджанцев. Долгожительство в Азербайджане. Сборник научных трудов. М: М: Наука, 1989, с.135
16. Книга Орудж-бека Байта-Дон Жуана Персидского. (Историко-географический трактат). Б: Языцы, 1988, с.199.

Xonça örtüklli


EF 1767



EF7075



EF 6977



EF7296



EF7298

EF7761



Gelin mücrüləri

EF294




EF812



EF1728



EF3217



Gelinlik

EF 9532

